

**HHQM MK-nn Byanat**

Hicab v Hicab Qadaas Mhbuslarn Mdafı Komıtsı tn gn Azrbaycan Respublikasnda son  
:repressiyalarla bal byanat yayb. Byanatn mtıni il tan olun

Azrbaycan servisi/Aran agentliyi  
**Hicab v Hicab Qadaas Mhbuslarn Mdafı Komıtsı tn gn Azrbaycan Respublikasnda son repressiyalarla bal byanat yayb. Byanatn mtıni il tan olun**

Rhman v Rhim Allahn ad il

:Son hadislrın xronikas

-2010-cu il, 09 dekabr; Azrbaycan Respublikas thsil naziri Misir Mrdanovun hicabla bal a&ccedil;qlamas yayld: &ldquo;On alt yal qzn sinifd babal oturmas n  
.mna daya bilr? Sinifdn knarda kim hans formada istyir, geyinsin. Amma sinfin &ouml;z qayda-qanunu var&rdquo

-2010-cu il, 10 dekabr: Mktblrd hicabn qadaan olunmasna qar Thsil Nazirliyinin qarsnda mitinq ke&ccedil;irildi. Minlrl insan mktblrd qzlarn hicab taxmasn  
.qadaan olunmasn leyhin &ccedil;x etdi

M. Mrdanov m&ouml;nasibt bildirdi: &ldquo;Bu, Misir Mrdanovun mslsi deyil. Azrbaycan Respublikasnn Milli Mclisi qanun qbul edib&hellip; Qanunun 14.10-cu  
.maddesind g&ouml;strilib ki, thsil m&ouml;ssislirind geyim formalar hmin m&ouml;ssisinin daxili nizamnamsi sasnda m&ouml;yyn olunur&rdquo

-2010-cu il, 14 dekabr; Nazirin daha bir a&ccedil;qlamas yayld: &ldquo;Thsil Nazirliyinin hicabla bal apard siyast Azrbaycan d&ouml;vltinin v  
d&ouml;vlt&ccedil;iliyinin qorunmas il baldr. Mn el glir ki, Thsil Nazirliyi qarsnda hicabla bal ke&ccedil;iriln aksiya m&ouml;yyn q&ouml;vvlrin, xarid v daxild  
.olan m&ouml;yyn fikirli qurumlarn tkil etdiyi hadisdir. Nnlrimiz ev raitind yamaqlanardlar.&rdquo

-2010-cu il, 14 dekabr; D&ouml;vltin dayaq-fallar m&ouml;vzunu ciddildirdi. Milli Mclisin nsn H&ouml;quqlar Komıtsinin sdri Rbiyyt Aslanova dedi: &ldquo;Bu  
.g&ouml;n Azrbaycana tqdim olunan o yad model &ndash; qara &ouml;rt&ouml;k islamn Azrbaycan modelin tamamil yaddr&hellip;&rdquo

-2011-ci il, 07 yanvar; Hbslr balad. Yanvarn 7-d saat 19.00 radlrind slam partiyasnn qrargahndan &ccedil;xarkn AP sdri M&ouml;vs&ouml;m Smdov, onun  
m&ouml;avini Vaqif Abdullayev, partiya fal El&ccedil;in Hsnov v AP sdrinin s&ouml;r&ouml;c&ouml;s&ouml; Mirh&ouml;seyın Kazmov m&ouml;iki geyimli xslr  
.trfindn saxlanld. Saxlanlan xslr barsind Binqdi rayon Mhkmsinin qrar il 10 sutka azadlqdan mhrumetm czas tyin edildi

-2011-ci il, 10 yanvar; &Ouml;tn grginliklrd daha &ccedil;ox dindarlarn trfind g&ouml;r&ouml;nn eyx&ouml;lislam Paazad - QM Azrbaycan slam Partiyasnn sdri  
M&ouml;vs&ouml;m Smdovun yanvarn 2-d partiyann Ba Mclisinin iclasndak &ccedil;x il bal byanat yayd. Byanatda deyilir: &ldquo;QM qeyri-leqal Azrbaycan  
slam Partiyasnn sdri M&ouml;vs&ouml;m Smdovun msuliyetsiz &ccedil;arlar il bal byan edir: &hellip;M&ouml;htrm prezidentimiz hr bir Azrbaycan vtndann  
prezidenti olaraq, hr birimizin din, vicdan azadlnn etibarl qarantdr&hellip;D&ouml;vlt ba&ccedil;sn &ouml;nvanna olmazn hdyanlar danmaq, g&ouml;r&ouml;In  
b&ouml;y&ouml;k ilri, o c&ouml;mln, dinimiz ehtiram v qayn nankorcasna danmaq slami xlaqmza, milli dyrlrimiz h&ouml;rmtsizlikdir. Biz, dindarlarn, d&ouml;vlt  
mnafehrimiz, milli maraqlarmza zidd olan b&ouml;t&ouml;n thl&ouml;klrin qarsnn alınmasn olduqca vacib hesab edir, xalqmz fitnlr uymamaa, hr vchl vtnda  
.hmryliyini qoruyub saxlamaa &ccedil;arrq&hellip;&rdquo

-2011-ci il, 21 yanvar; Azrbaycan slam Partiyasnn (AP) sdri Hac M&ouml;vs&ouml;m Smdov barsind hbs-qtmkan tdbiri se&ccedil;ildi. M. Smdova qar  
Azrbaycan Cinayt Mclisinin 28, 214.2.1-ci (qabaqcadan lbr olan bir qrup xs, m&ouml;tkkil dst v ya cinaytkar birlik (cinaytkar tkilat) trfindn cinayt hazrlq), 28,  
214.2.3-c&ouml; (odlu silahdan v silah qismind istifad olunan predmetlrdn istifad etmkl cinayt hazrlq), 228.3-c&ouml; (qanunsuz olaraq odlu silah, onun  
komplekt hissrlrini, d&ouml;y&ouml; sursat (yivsiz odlu ov silah v hmin silah &ouml;d&ouml;y&ouml; sursat istisna olmaqla), partlayc maddlr v  
qurular ld etm, baqasna verm, satma, saxlama, dama v ya gzdirn), 278-ci (hakimiyyti zorla l ke&ccedil;irm v ya onu zorla saxlama) maddlr &ouml;z ittihaz irli  
.s&ouml;r&ouml;ld&ouml;

Partiya sdrinin tkilat mslr &ouml;zr m&ouml;avini Hac Vaqif Abdullayev barsind

.aylq hbs-qtmkan tdbiri se&ccedil;ildi 3

Demk olar ki, repressiyalarn hat dairisi hr g&ouml;n genilnir. Hazrda Bakdan Z&ouml;lf&ouml;qar Mikaylzad, Akif Heydrli, M&ouml;vs&ouml;m Smdovun  
qohumlar Dyant Smdov, Firdovsi Mmmrdzayev, Gncdn Azr Cbiyev, Fxri Iyasov, lqar Musayev, Astaradan Ruhulla Axundzad hbsddir. Hadislr gediind Gncdn 30-a  
.yaxn dindar da daxil olmaqla y&ouml;zrl insan qanunsuz olaraq saxlanlb v sonradan azad edilib

\*\*\*

.Amma Azrbaycan tarixind bdilik hkk olunan Hicab Repressiyalar baa &ccedil;atmayb v hl d dindarlarn rlnrk hbs edilir

.HHQM M&ouml;dafı Komıtsinin sas vzfsi Hicab qadaasnn aradan qaldrılmas v Hicab qadaas mhbuslarnn azadla &ccedil;xmasna nail olmaqdr  
Komit d&ouml;nyaya m&ouml;slmanlarnn, beynlxalq tkilatların, Azrbaycan cmıyytinin nznrind &ccedil;atdr ki, hadislr hicab qadaasnn sadc mktbli formas il bal hadis  
.olmadn, Azrbaycan Respublikasnda &ouml;l&ouml; anti-islam layihnin hyata ke&ccedil;irildiyini g&ouml;strdi

Hicab qadaas mscidlrin u&ccedil;urulmasndan, azana qadaa qoyulmasndan, dini tkilatların qeydiyyata alınmasndan, dini dbiyyatn &ouml;st&ouml;st  
qalaqlanb yandrlmasndan frqli bir addmdr. Bu vaxta qdrki layihlr hanssa mzhb, hanssa qrup, hanssa cmıyyt qar y&ouml;nldi. Msln, Fatimeyi-Zhra mscidinin  
u&ccedil;urulmas qrar daha &ccedil;ox ilrin heysiyyatna toxunurdu. Amma hicab qadaas d&ouml;nyann m&ouml;xtlif dinlrindn olan inancl &ccedil;oxluuna,

.b&uuml;t&uuml;n m&uuml;slman d&uuml;nyasna qar m&uuml;harib elan oldu  
Hicab qadaasn k&uuml;tlvi hbslr, repressiyalar, rlmrl m&uuml;ayit olunmas g&uuml;strdi ki, d&uuml;vlt bu addmna d&uuml;nyann imperialist g&uuml;clrindn  
razlq alb v insan haqlarnn pozulmas il bal ittihamlardan &cedil;kinmir. Mmlktin n tmiz adamlarnn terrorda su&cedil;lanmas dini ksimin v slam  
d&uuml;nyasn Azrbaycan hakimiyytin olan son etimadn qrd. Bu h&uuml;kumt regionda ad d&uuml;nyvilik qoyulmu AB v Qrb vassalln &uuml;z &uuml;hdsin  
..g&uuml;t&uuml;rd&uuml;  
Artq hakimiyytl hanssa sazidn, hanssa i birliyindn s&uuml;hbt ged bilmz. Azrbaycan tarixind dindarlarn ilk k&uuml;tlvi repressiyasna imza atm rejim qar yaln  
.tblrl &cedil;x mntiqi v qanuni saylmaldr  
HHQM M&uuml;dafi Komitsi Azrbaycan h&uuml;kumtini, son hadislrin ideoloqu v icra&cedil;larn azn repressiyalar dayandmaa &cedil;arr. He&cedil; bir  
.qeyd-rtisiz Hicab qadaas il bal hbs alnm dindarlar azadla &cedil;xmal, hicabla bal b&uuml;t&uuml;n mhdudiytylr tam aradan qaldrmaldr  
Hakimiyyt dini tkilatlar qeydiyyata almaq, onlarn se&cedil;kilrd itirakn tmin etmk, xsiyyt vsiqrlri, thsil ocaqlarnda hicabla bal qadaalar aradan qaldrmaqla slama  
.ehtiramn g&uuml;strmli, buraxlm shvlr g&uuml;r dini ksimd &uuml;zr istmidir  
Bli, bu g&uuml;n Azrbaycan dini ksimi ordu il &uuml;zb&uuml;z glmk fikrind v g&uuml;c&uuml;nd deyil. Amma bu ksime rdn enmi 1400 illik k&uuml;klrdn  
qidalanr v Peymbrin Mdiny hicrtindn &uuml;ncki &cedil;evrsindn az deyil. Sizlrs ordu arxasndan mr versniz d k&uuml;klriniz su &uuml;zrinddir. &uuml;z  
tutduumuz Allah Sizin d Allahnzdr, slam Sizin d dininizdir, dini qanunlara ehtiram Sizin d vzifnizdir. Bizim bug&uuml;nk&uuml;tlbimiz slam yox, ibtdai insan  
haqlar, sizin beynlxalq &uuml;hd&cedil;ilikrinizdir. Qanun n deyir? Konstitusiyadan: Madd 42. Thsil h&uuml;ququ: Hr bir vtndn thsil almaq h&uuml;ququ  
vardr; Madd 48. Vicdan azadl: I. Hr ksin vicdan azadl vardr. II. Hr ksin din m&uuml;nasibtni m&uuml;stqil m&uuml;yyndirmk, hr hans din tkbana v ya baqalar il  
birlikd etiqad etmk, yaxud he&cedil; bir din etiqad etmmk, din m&uuml;nasibtni il bal qidsini ifad etmk v yaymaq h&uuml;ququ vardr&hellip;  
.G&uuml;r&uuml;nd&uuml;y&uuml; kimi, qanunlarda hicab qadaas &uuml;&cedil;&uuml;n htta bhan yeri yoxdur  
Bu torpaqda bizim d paymz var. Biz dini haqlarmz tlb etdiyimiz &uuml;&cedil;&uuml;n &uuml;mr&uuml;m&uuml;z&uuml; hbsxanalarda, m&uuml;hacirt  
ke&cedil;irmli deyilik. Bu rejimin tqiblr ucbatndan &uuml;lkni trk etmi minlrl azrbaycanl var. Yoxsa b&uuml;t&uuml;n xalq hbs almaq, ya &uuml;lkdn  
!?&cedil;xarmaq fikrindsiniz  
HHQM M&uuml;dafi Komitsi ziz Azrbaycan xalqn hakimiyytin zhrli tbiatlarna, r v b&uuml;htan kampaniyasna uymamaa, &uuml;lkdn insan haqlarnn n ali sviyyd  
tminini tlb etmy &cedil;arr. Haqqn tlb edn b&uuml;t&uuml;n m&uuml;xaliflri xarici q&uuml;vvrlr laqlindirln mmlkt bir saatda vurduu zrri b&uuml;t&uuml;n  
.m&uuml;xaliflr l- verslr 10 il bacarmazlar. Xalq m&uuml;drik, uzaqq&uuml;rn olmaa dvt edir, bu yolda Allahdan uur dilyirik